

# Sovet hökumətinin düşmən elan etdiyi əsilzadələr



**S**ovet hökuməti repressiya siyasetini həyata keçir-məklə çox insanın həyatına son qoymuş. Xalqının, Vətəninin azadlığını arzulayanların böyük əksəriyyəti bu siyasi burulğandan sağ çıxmadi.

Azərbaycan da bolşevik işgalinə məruz qaldığı gündən vətənpərvər övladlarının başının üstünü qara buludlar aldı. Sovet hökumətinin hədəfində ilk növbədə onun gerçək niyyətini anlayanlar, soydaşlarına bunu izah etmək, milli şüuru oyatmaq iqtidarında olanlar vardi. Ona görə repressiya qurbanlarının arasında ziyalılar çox oldu. Xalqa təsir etmək, onu oyatmaq, əsl həqiqətləri söyləmək və inandırmaq gücünə malik olanlar hansı peşənin sahibi olurlarsa-olsunlar, ister-istəməz sovet hökumətinin düşmənlərinə çevrilirdilər.

Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşada da öten əsrin 20-ci illərindən başlayaraq nüfuzlu, sayılıb-seçilən, istedadlı, tanınmış insanlar repressiya tufanında məhv edildi. Ümumilikdə min nəfərə yaxın şüşəli repressiya yəməz qaldı. İlk qurbanlar arasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəallıq göstərmiş insanlar var idi. Onlardan biri Məşədi Baba Quliyev olmuşdu. O, 1866-ci ildə Şuşada dünyaya gelmişdi. Şuşa qəzasının ən varlı adamlarından biri hesab edilirdi. Malibəyli nahiyyəsində, Quşçular obasında böyük torpaq sahələri var idi. Səxaveti, xeyirxahlığı ilə sayılıb-seçilən Məşədi Baba Quliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mütəməd ordusunun Xankəndidə yerleşən polkunu himaya edən, onun ərzaq və müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə çalışın bəylərdən biri olub. Bolşeviklər hakimiyyəti ələ alıqdan sonra Məşədi Baba bütün varidatı müsadirə edilib. İkimərtəbəli mülkü əlinənən alı-naraq məktəb binası kimi istifadə olunub. Dünyanın işlərinin yaxşı baş çıxaran Məşədi Baba kolxoza üzv yazılıb, təsərrüfatçıqlıqla məşgul olub. Kolxozi quruluşunun əleyhinə təbliğat aparmaq, qolçomaqlara yardım göstərmək, kolxozu dağıtmak üçün evində yığıncaqlar təşkil etmək behanəsi ilə 1938-ci ildə hebs edilib. İngilab düşməni kimi qatla yetirilib.

Repressiya qurbanı Cəbiş bəy Həmid bəy oğlu Sədrəddinov da şüşəli idi. O, 1888-ci

ildə Şuşada dünyaya gəlib. Varlı taçır və bəy ailəsində böyüüb, ığdıryı, cəsurluğu, qorxmazlığı ilə ad çıxarıb. Qarabağın məşhur qoçularından sayılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cəbiş bəy Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun köməyi ilə silahlı dəstə yaradaraq ermənilərə qarşı vurub. Meğlubiyət ona yad olub. Cəsurluğu ilə silahdaşlarına güc, cəsarət verdiyi üçün ermənilər Cəbiş bəy Sədrəddinovdan qorxublar. Erməni daşnakları bilirdilər ki, Cəbiş bəy və onun dəstəsi heç zaman döyüsdən geri çəkilməz, açıqları sərrast atəşdən işə yayınmaq mümkün deyil.

Azərbaycan sovet ordusunun işgalinə məruz qaldıqdan sonra Cəbiş bəy Sədrəddinov İrana getməli olub. Vətəndən uzaqda çox qala bilməyib. Gizli yolla Şuşaya dönüb. Tənənəməq üçün faytonçuluq edib. Ancaq Sovet hakimiyyətinə də məlum olduğu kimi, Cəbiş bəy kimi insanlar işğalçılara heç zaman tabe olmaq, onun qanunlarına boyun əymek istəməyib. Vətəninin azadlığı eşqini qəlbindən ata bilməyən Cəbiş bəy Sədrəddinov 1938-ci ilin yanvarında hebs edilib. Ona yaşamamaq üçün fürsət verməyərək gülləleyiblər.

Ağa bəy Həşim bəy oğlu Misirxanov 1885-ci ildə Şuşa şəhərində dünyaya gelmişdi. Rusiyada 1917-ci il fevral inqilabı baş verənədək o, iri mülkədar olub. Muradbəyli kəndində böyük torpaq sahələri var idi. Ağa bəy Misirxanov çar hökuməti və Azərbaycan Xalq Cümhuriyyəti dövlərlərində dövlət qulluğunda çalışıb. Həmçinin Karyagin qəzasında pristav, Bakıda Balaxani-Sabuncu Polismeysterliyində 6-ci polis sahə pristavının köməkçisi ve pristav vəzifələrində xidmət edib.

Hələ polisdə xidmətədək Ağa bəy Misirxanov Milli Ordumuzun tərkibində Qarabağda ermənilərin separatçı çıxışlarının yatırılmasında feal iştirak edənlərdən biri olub. 1920-ci ilin mart-aprelində işə Əskəran döyüşlərində dəstə komandiri kimi xüsusiələ fərqlənib. O, 1938-ci il martın 15-de "trotskiçi" adı ilə hebs

edilib. Əmlakı müsadirə olunub. Ağa bəy Misirxanov güllələnmə cəzasına məhkum edilib. Həmin il martın 26-da hökm yerinə yetirilib.

Məşhur Cavanşir nəslindən olan Rəşid ağa Cavanşir 1899-cu ildə Cavanşir qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailesində dünyaya göz açıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Behbud xan Cavanşirin qardaşı idi.

Rəşid ağa, Cavanşirin Qaraqoyunlu, Uçtepədə, Üçoğlanda, Qarakilsə mahalının Darabas və Şixlər kəndlərində, Arazbarlı, Dördçinar, Xələfə, Azığ və digər yaşayış məskənlərində ucsuz-bucaqsız torpaq və otlaq sahələri olub. Sürüşünün, naxırının, ilxisinin sayı-hesabı bilinmeyib. O, 1920-ci ildə Tərtər üsyənin iştirakçısı və təşkilatçılarından olub. Rəşid ağa Cavanşir öz dəstəsi ilə birlikde Qızılı Ördü hissələrinə qarşı döyüşüb. Üsyən yatırıldıqdan sonra Rəşid ağaya məxsus bütün malqara, torpaq, əmlak müsadirə edilib.

Rəşid ağanın dörd qardaşı olub. Sovet hökuməti qurulduğdan sonra qardaşları Surxay bəy, Cümşüd bəy Türkiyəde mühacirətdə yaşayıblar. Əkbər ağa Bakıya qaçıb. Rəşid ağa işə bir müddət Qarabağda yaşayıb, sonra Bakıya gəlib. Şəhərdə bir kontorda işə düzəlib. Behbud xanın qətlindən sonra Cəmşid ağa və Surxay ağanın tekidinə baxmayaraq, Rəşid ağa İstanbula getməyib. 1937-ci ilin dekabrında hebs edilərək güllələnib.

...Repressiya siyasetinin güdəzinə getmiş şüşəllər arasında bütün təbəqələrdən insanlar olub. Bu yaza onlardan bir neçəsinə xatırlatdırıq.

Haqqında söz açıqlarımız Şuşa qəzasından olan varlı, bəy nəslinin nümayəndələridir.

Sovet hakimiyyətinin nəzərində bütün əsilzadələr, maddi cəhətdən imkanlılar düşmən idi. Onların var-dövlətləri, mal-mülkləri müsadirə olunurdu. Ancaq bu da qurtuluşları olmurdı. Sovet hökuməti onları hebs edir, sürgünə yollayır, ya da gülləleyirdi. Hökumətin düşmən münasibəti bəslədiyi varlı şəxslərin tərcüməyi-halına nəzər salanda görürük ki, onların əksəriyyəti yalnız özlərini, ailələrini, mal-mülklərini düşünmeyib, milli düşüncəyə, milli qürur hissine malik, qeyrətli olublar. Əksəriyyəti soydaşlarının erməni terrorundan qurtulması üçün illərlə mübarizə aparıb. Sovet hakimiyyətində yüksək vəzifələr alaraq səlahiyyət sahibi olan erməni millətçiləri onlara həm də bu səbəbdən kin bəsləyirdilər. Və əllərinə fürsət düşmüşkən, sovet hökumətinin təmsilçisi olaraq həm də öz məkrili niyyətlərini həyata keçirirdilər...

**Zöhra FƏRƏCOVA,  
"Azərbaycan"**